

Lələ təpəsi - Cəbrayıla açılan qapı



2016-ci ilin aprel döyüşləri zamanı döyüşçülərimizin Cəbrayıl rayonu ərazisindəki strateji əhamiyətə malik Lələ təpəsi yüksəkliyini düşmənlərdən geri qaytarması ilə rayonumuzun yeganə kəndi kimi neytral ərazi kimi nəzarətdə saxladığımız Cocuq Mərcanlı kəndində gediş-geliş təhlükəsi demək olar ki, aradan qaldırıldı. Akademiyadakı iş yoldaşlarım məndən həmin əraziyə getmək niyyətimi eşidəndə, narahat oldular, hətta "çalış getmə, qorxulu səfərdi" deyə canyandiranlar da oldu.

Mən isə israrla qorxmadiğimi bildirdim, necə deyərlər, Cəfər Cabbarlı demişkən, "ölüm nədir ki, onun xofu ilə-hökümüz ilə xalqa həqiranə eyləyim təzim". Əslində, o şey insana qorxulu kabus təsiri bağışlayır ki, onun mahiyyətindən xəbərsiz olursan. Ölüm də heç kəsin bu dünyada var ola-ola qedib-qayıtmış olduğu (tanındığı, gördüyü, bildiyi) adı qapılardan deyil. Ölüm ele bir qapıdır ki, o qapının ağızından içəri gironlər bir də sağ geri qayıtmır. Bu səbəbdən də ölüm insanlar üçün həmişə dəhşət, qorxu hissi yaradır. Həm də ona görə ki, ölümün sırrı, mahiyyətinin nədən ibaret olduğu, bir sözə, ölümün fəlsəfəsi hər adama agah olmur. Bax budur ölümü insanların gözündə-nəzərində, düşüncəsində vahiməli edən... Mən isə bir fərd olaraq - keçmiş döyüşçü kimi birbaşa ölümün içindən keçib gəlmış adamam. "Dəyirmanın gözündən ölü salsan, sağ çıxan adam" da heç ölümən qorxarmı?! Bir də ki, mən ölümün fəlsəfəsinə lap çıxdan anlamışam. Deyəsən, "Elegiyadan doğulan şəhadətnamələr" adlı silsilə yazılarımın birində də bu məsələyə azacıq da olsa toxunmuşam. Üstəlik, "Yas mərasimləri" mövzusunda tədqiqatimdə da bu məsələnin mahiyyətinə nüfuz etmişəm. Bu kimi sebəblərdən də ölüm mənim üçün nəinki qorxulu kabus simasını çıxan itirib, ölümü qarşılıya bilmək mənə evində adı bir qonağı qarşılımaq dərəcəsində adı görünəndir. Ölümün yenilməsi həddi olan şəhidlik isə hər bir kəs üçün şərəflə qarşılanmalıdır. Şəhidlik ölümün gözünün içindən şəstlə yeriyb keçmək, ölüma meydən oxumaq və ölüma qələbə çalıb Xızır peyğəmbər kimi ölümsüzlüyə qovuşmaq hünəridir. Hələ 1993-cü ildə döyüşçü kimi qəflətən ermənilərin əlinə əsir düşəndə də, orada ölümən qırpinib-çəkinmədim, qəddar düşmənlərimlə heç bir ölüm qorxusu yaşamadan mərdi-mərdanə davrandım, məni gözləyəcək işgəncəli ölümün yolunu təbiiliklə qarşılımağa daxili dünyamı səfərbər etdim. Lakin gözlənilməz təsadüf nəticəsində əlimə düşən fırıldən də ağıllı şəkildə yararlandı və iki gecə-dündüz gizlin yollarla gəlib azadlığa qovuşdum. Ölümün ağızından salamat çıxdım və o vaxt bədahətən anidən dilimdən qopan aşağıdakı misralar həm də əbədilik yaddaşına həkk olundu:

Bu gidi diniyanın canlı şahidi
Şəhid gedər hax diniyaya haqq üçün.
Mən isə şəhidlik pəncərəsindən
Boylanıb dünyani gördüm böhtəndə.
Bir Zümriyd quşunun qanadlarında
Şəhidlikdən şəhidliyə yol aşdım,

*Şahid gəldim: bax düyaya haqq üçün.
Mən diri şəhidəm, ölümü görüb
Ölümün içindən gəlmışəm, qaşa.
Mən şəhid şahidəm, haqq üçün ölüb,
Nahaqçı əlimlə torpağa gömüb,
Haqqı diriltməkçün qalxdım ayağa.
Şəhid şahid yurdum Azərbaycana
Haqqını qaytarib gətirrəm cana!*

Aprel döyüşləri zamanı mən Elgiz Əkbərin apardığı "Günəbaxan" verilişinin qonağı idim. Birbaşa efirə yayımlanan programda ordumuzun rəşadətindən də qürur hissili söz açdıq. Mən onda efir vasitəsilə bildirdim ki, əsgərlərimizin bu fədakarlıqları düşmənlərimizə birbaşa bəri başdan qandırılan qələbə mesajımızın başlangıcıdır. Bax mən onda həm də təzəcə yağıldan azad edilmiş Cəbrayıl torpağında Lələ təpəsinə də işarə edirdim. Çünkü Lələ təpəsi strateji mövqə baxımdan Cəbrayıla açılan qapını xatırladır. Belə ki, uzun illər rayonumuzun neytral zonada qalmış yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndini Lələ təpəsindən düşmənlər daim hədəf altında saxlamışdır. İndi isə artıq rayonumuzun bu kəndi tam döyüşçülərimizin nəzarətinə keçmişdi və yaxın gələcəkdə dövlətimizin burada əhalimizin məskunlaşması ilə bağlı tədbirlər görəcəyi də məlum məsələ idi. Deməli, bu aprel döyüşləri həqiqətən də gələcəkdə ələmətli şəhər olacaq şəhərəmiz üçün düşmənlərimizə bir abırlı-başlı mesaj demək idi. Elə Lələ təpəsindən Cəbrayıl torpağına açılmış qapının hesabına da biz

II yazı

maşınınə əyloşib Cocuq Mərcanlı kəndinin tükürpədici xarabalıqları ilə hərəkət edirik. Hərbi hissə komandirinə mənim gəlmiş haqqında məlumat verilir ki, rayon qəzetiñin baş redaktoru gəlib. Kəndi gəzib-hərlənmək və reportaj hazırlamaq fikrindədir. Komandirdən razılıq alındıqdan sonra guya kəndarası yollarla maşımızı irəliləyir. Ona görə "guya" deyirəm ki, əslində çox vaxt yerlə bir edilmiş evlərin xarabalıqları üstündən də keçib-geirdik. Kəndarası yollarla gəlincə isə artıq 24 ildir ki, gediş-geliş olmayan maşın yollarını nəinki ot, həmçinin kol-kos da basmışdı, belə demək mümkünə, heç yoldan nişanə-əlamət də qalmamışdı. Kəndin sakinləri olmuş yol yoldaşlarım Xanlar müəllim, Məhəmməd Misirov kəndin İranla həmsərhəd olan cənub tərəfinə işarə ilə "bura şəmdir", deyib danışdıqda, mən ətrafi gözdən keçirib, "hansi şam ağacı, hansi şam ağaclarından, hansi şamlıqdan söhbət açırsınız", -deyə soruştum. Məlum oldu ki, Cocuq Mərcanlı camaatinin yerli damışlığında buranın örüş sahəsinə şam, şamlıq deyirmişlər. Düzü, mən Qubadlıda Yazı düzü, Dağtumasda Gəyən düzü, Füzulidə Harami düzü və bunlara müvafiq də yazı, haramı, gəyən sözlərini eşitmışdım, amma örüş sahəsi - çöllük mənasında şam, ya şamlıq ifadəsini indi

kənd bu dərəcədə yerlə-yeksan edilib vi-ranlılıyə çevrilmişdi.

Bir də yuxarıda adları çekilən kənd sahilərindən birinin - Kazım Cocuqovun soyadı diqqətimi özünə çəkdi. Necə? Cocuqov? - deyə özlüyümdə duruxdum. Axı bu, kəndin adının qabağına artırılmış "Cocuq" epitet - ifadəsi ilə eynilik təşkil edirdi: Cocuq Mərcanlı kəndi. Böyük Mərcanlı ilə Cocuq Mərcanlı kəndləri arasında Mehdiyi və Çaxırı kəndləri qəratutsa da, bu kəndin adamları eyni tayfaya-tirəyə uşaq mənasını versə də, elə həm də "küçük" mənasını da özündə daşıyan ifadədir: filankəsin cocuğu-uşağı, kiçiyi kimi anlaşılmışla cocuq-uşaq öz atasının yanında həm də mahiyyətə onun kiçiyi sayılır.

Deyilənə görə, bir vaxtlar Böyük Mərcanlı kəndində ailə qurub, ata-anasından fördi təsərrüfat kimi ayrılan bir uşaq (ata-ana gözündə övlad hansı yaşında olmasına baxmayaraq, uşaq (cocuq) kimi təsəvvür olunub-adlandırılır) gəlib həmən bu Cocuq Mərcanlı deyilən ərazidə məskən salır. Elə o çağdan da kənd Böyük Mərcanlı camaati tərəfindən "cocuğun (uşağın) kəndi" kimi tanınır və nəticədə burada artıb-çoxalan ailələr hesabına yaranan kəndə də Cocuq epiteti artırılmaqla sonradan qeydiyyata alınanda rosmi olaraq "Cocuq Mərcanlı" kimi sənədləşdirilir. Cox güman ki, hazırda kənddeki Cocuqov soyadı daşıyan nəslin ulu babası da həmin "cocuq" ləqəbi ilə el arasında adı tanınıb-hallandırılmış adamin törəmə-tayfalarıdır.

Maşını kəndin ortasında saxlayıb, hələ qarşı tamam əriyib qurtarmamış kəndarası yollarla xeyli də piyada hərəkət etdi. Xanlar müəllimə gizlincə göz qoydum. Yerisini-duruşunu ondan xəbərsiz izlədim. Görkəmcə canlı-cüssəli adam olan Xanlar müəllim özündən ixtiyarsız olaraq doğma kəndinin bu vahiməli görünüşündən, acı-naçaqlı halından sanki özü de yazilaşmış, faşir bir görkəmdə məlül-müşkül dayanıb durmuşdu. Gördüyü dəhşətli mənzərənin təsirindən ağırlaşmış ayaqlarını da zorla çəkib aparır, ləng addımlarla hərəkət edirdi. Baxışlarına bir qüssə-kədər çökmüşdü. Mən nə qədər onu dindirib-danışdırmağa cəhd etsəm də, elə bil heç qabaqçı adam deyildi, sözə güclə, nəfəsi təngimmiş kimi ağır-agır cavab verirdi.

Kəndin məktəb binasının yerləşdiyi yerdə çatanda isə onun ürəyindən keçirdiklərini bəlkə də qələm yazmaqdə acizlik çəkər. Bir tərəfdən qayğısız uşaqlıq, məktəbli illərinin vətəni olmuş xarabaxanaya döndərilmiş məktəb binası, bir tərəfdən isə məktəbə lap yaxın olan doğulub dünyaya göz açlığı qayğısız uşaqlığının beşiyi olmuş evlərinin divarında özünə açıq-aydın şəkildə yer eləmiş topdan açılan mərmənin açdığı yekə dəyirmi oyuq bu ağır zülmü çökməye adamdan tab isteyirdi.

*Aşıq, işin ağlaram,
Yazın-qışın ağlaram,
Fələyin zülüm işin ağlaram.*

Oqtayın 80 yaşlı ağbircək anası Mina-rə xalanın doluxsuna-doluxsuna bütöv şəkildə deməyə dili gəlmədiyi bu el bayatisının sözləri sanki indiki durumda Xanlar Zeynalovun boyuna-əhvalına biçilmişdi. Əsgərlərimizin içində yerləşdiklərini güman etdiklərindən, məktəb binasını hədəf götürmiş düşmən mərmisi məktəbdən yan tövbə onların evlərinə düşmüşdü. Xanlar müəllim həyat yoldaşı Nubar xanımıla məcburi köçkünlükdən sonra ailə qurmuş olduqlarından, Nubar xanım da, belə demək mümkünə, ər evinə ilk dəfə idi ki, indi ayaq açırdı. Amma nə "ər evi", nə "ayaq açmaq"... Hansı şəraitdə, hansi vəziyyətdə, məlum idi... Bu səhnənin özü də dərk edən üçün bir tükürpədici, cana üzütmə götişən real acı həyat səhnəsi idi; bu, aktyorların kinoda, tamaşa oynadığı yarıfsanəvi bir görüntüsü yox, bəli, acı həyat reallığı idi.

(Davamı 14-cü səhifədə)



Cocuq Mərcanlı kəndinə qorxu-hürküsüz girdik. Həm də öz doğuldugumuz Cəbrayıl torpağının bir parçası kimi illərdən həsrətində olduğumuz yurdumuza ilk dəfəydi ki, qədəm basırdıq. Qorxmadiq ki, düşmənin qurmuş olduğu ölüm tələsinə - minaya - zada düşüb məhv ola bilərik, çünki ölsək doğma torpaqda rahat oləcəydiq deyə düşünüb-xəyallanırdıq.

Kəndin şimal-şərq tərəfindən gözümüzə sataşan bir abadan eve nəzəron "Bir gül ilə bahar olmaz" deyimimizə eks olaraq "Bir gül ilə də bahar olarım" qənaətinə gəldim. Belə ki, 23 ildir ki, doğma dədə-baba yurdunu tərk etməmək həm də ata ocağını kor qoymamaq demək idi. 26 hektar tut bağı olmuşdu bu kəndin. Üstəlik kəndin örüş sahəsində kənd təsərrüfatı sahələrini - heyvandarlığı, əkinçiliyi və s. yaşatmaq özü də cəbhəyənə bölgədə bir başqa cür əmək cəbhəsi açmaq anlamına gəlirdi. Və bu bir ailənin timsalında sanki bir gül açmışdı və bu gülün rayihəsi xarabaya çevrilmiş kəndin mənzərəsini dəyişdirməyə - cənnətməkan gülşən bağçasına döndərməyə istiqamətlənmiş fədakarlıq idi. Ev sahibi Oqtay Həziyev və ailə üzvləri ilə görüşdükdən sonra Oqtayın

əşidirdim.

Daha sonra xarabalıqları bir-birini əvəz edən evlərin yan-yörəsində ötüb keçidiklərə, onların öz aralarında: - bu, İfadə Şahmarovun, bu, İsmət Həziyevin, bu, Seyfəddin Qaraşovun, bu, rəhmətlik Əfəd Qaraşovun, bu, rəhmətlik Kazım Cocuqovun... evident, yandırılıb yerlə bir edilib - deyib təəssüfələ başlarını yellədiklərini müşahidə edirdim.

Deyirəm ki, iyiyələri bir vaxtlar min bir əziyyət bahasına və min cür həvəs içinde tikidikləri bu evlərin nə vaxtsa erməni vandalları tərəfindən uçurulub-dağıdılacağını heç eyinlərinə belə görtirməzdilər. İndi sahibsiz qalmış bu evlərin-eşiklərin yerinə yurduna su calanmışdı, hətta mənimlə yol yoldaşı olan kəndin sakinləri bəzən yanından ötüb keçdiyimiz xarabığın-evin kimə məxsus olmasına da ayırd etməkdə çətinlik çəkirdilər. Hətta "Taxta Qəşəm" kimi tanınmış kəndin varlı-hallı sakini Qəşəm Abduləzimovun şah sarayı kimi topdağıtmaz evindən də demək olar, əsər-əlamət qalmamışdı. Yalnız evinin yan-yörəsinə bərkidilmiş bir-iki ağır dəmir məhəccər dirəklərdən başqa, ona da gücləri çatmadıqdan söküb apara bilməmişdilər. Bax

(Əvvəli 13-cü sahifədə)

Mənim təkidimlə onlar üçün doğma olan xarabası qalmış bu evin həyət-bacاسında birgə şəkillərini çəkdim. Allah, necə götürürsən bu amansız işləri... Ər evinə ilk dəfə gəlinlik paltarında mübarək qədəmləri ni basmalı ikən, indiki anda oğlu əsgərlidə, qızı ərgənlük yaşına çatmış bir ana kimi ər evinin xarabaliğini görürdü Nubar xanım. Mən uçurulub-dağıdılmış bu evin içərisinə mina basdırılmışından və s. ehtiyat etmədən, birbaşa içəri hissəyə keçdim, ot-aqların yerlərini gəzdim, hətta evlərinin birində bu 23-24 il ərzində har-dansa düşmüş nar tumundan bitib əmələ gəlmış qollu-budaqlı nar ağacı da bitmişdi. Mən bu dəfə də israrla Xanlar müəllimlə Nubar xanımı tə-kid etdim ki, evin həyət hissəsindən içəri tərəfinə girsinlər. "Nubar xanım, sən indi xarabaliğinə girdiyin bu evə qaçqınlıq-köçkünlük müsibəti görməsəydik, ilk dəfə gəlinlik paltarında ayaq aćmalyidin, rəhmətlək qaynatın Əvəz kişidən və Allah canına sağlam versin, qaynanan Səkinə xaladan xeyir-dua alıb, xələt-barat alıb toy-büsətla keçmeliyidin", - deyə acı təəssüf hıssələrimi də gizlədə bilmədim. Elə buradaca - bu evin içərisində də onların qoşa şəklini fotoaparatin yaddaşına köçürtdüm.

*Mən aşiq, dad eyləmə,
Qohumam, yad eyləmə.
Bir saralıñ kəvşənəm,
Böyrümən od eyləmə.*

Minarə nənənin söylədiyi bu bayati da elə bil bu acınacaqlı vəziyyətimizə rəğmən deyilmişdi. Saralıñ-otu qurumuş kövşənin böyründən azacıq bir od qoymaq kifayətdir ki, yansın, küle çevrilsin və tüstüsü də göz yaşırdıb, əlemi ağlatsın. Biz saralıñ kövşən timsalında, bu acınacaqlı mənzərə issa bizi odsuz-ocaq-sız yandırıb tüstümüzü başımızdan çıxardan od səciyyəsində idi.

Bizimlə bir yerdə Bakıdan doğma od-ocağı ziyarət etməyə gəlmış Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsinin keçmiş müavini Məhəmməd Misirovun da evlərinin xarabaliğinə gedib ürək ağrısı ile ta-maşa etdi. Demək olar ki, heç ev ol-mayıbmış elə bil burada. Azacıq daş topası kimi nə isə göze dəyməsəydi, deyerdin ki, bura heç yurd yeri, ev-eşik yeri olmayıb. O dərəcədə sili-nib-süpürülmüşü evinin yeri. Bu yerdə əslən Araz Maşanlı kəndindən olan Nubar xanım mənə müraciətlə: - Şakir müəllim, indi gör bizim kəndlərimiz, bizim ata-baba evlərimizin yeri nə vəziyyəte salıñ eyy, -deyib ah çəkdi. Amma Məhəmməd Misirovun evinin yanında beton plitələrdən tikidirdiyi hamamı qalırdı. Onu da nə sökməyə, nə də uçurub-dağıtmaga gücləri çatmadığından, yerində tə-pənməz qalmışdı. Burda da Məhəmməd müəllimin şəklini fotoaparati-min yaddaşına köçürdüm. Yaşının bu ixtiyar vədəsində onun qəlbindən necə qara qanlar axdı, onu da bir özü bildi, bir Allahi...

Nəsillər dəyişir, köhnə nəslin yeri-ni yeni nəsil tutur. Maraqlandım ki, Cocuq Mərcanlıdan ən yaşlı sakinin yaşı neçə olar? Cavab aldım ki, 1919-cu il təvəllüdü Növrəsta Qara qızı Abbasovadır ki, Biləsuvardakı məcburi köçkün qəsəbəsində ya-şayır. Bu yaşlı adamları qorumaq, vaxtında ikən kəndə gətirmək və gənc nəslə onun vasitəsi ilə kəndin coğrafi mənzərəsini tanıtmagın vacibliyindən söz açdım...
Bizim yol bələdçimiz olan Qara-bağ mühəribəsi veterani Oqtay Hə-ziyevin maşınına oturub yenidən on-lara gəldik. Hələlik Cocuq Mərcanlı

kəndinin yeganə sakininin evinə. Qeyd edim ki, 16 noyabr 2016-cı il-də QMƏVŞAİB tərəfindən Oqtaya "Vətən naminə" medalı da verilmişdir. Oqtaygildə süfrə başına keçməmişdə öncə ixtiyaryaşlı anası Minarə Hakiyevanın yanını kəsdirib durdum ki, bəs, ay nənə, bildiklərindən-şit-diklərindən bir az danış.

*Arazin üstüncən gəl,
Altı qum, üstüncə gəl.
O gəlməyən oğulları
götür, oğul,
Arazin üstüncən gəl.*

Yeqin bu bayati vasitəsilə nənəmiz qaçqınlıq-köçkünlük vaxtı ermənilərdən canını qurtarmaq üçün özünü Araza vuran və Arazin suyunda qərq olanlarımıza yaslama deyirdi, Arazin altına gedənləri-məhv olanları nəzərdə tuturdu, Arazin üstüncə gələ bilməyin salamatlıq olmayı demək isteyirdi. Ya da ki, Arazin altına - alt tərəfincə, cənub tərəfincə - İran tayınca yox, Arazin üstüncə - üst tərəfə - Cocuq Mərcanlı tərəfə gəlmələrini arzulayırdı, bununla həmkəndlilərinin də bizi qoşulub doğma kəndlərinə qayitmaq arzusunu demək isteyirdi ki, ata-baba yurdumuza kimsəsiz qoymayaq... Nə bilim ey, adamın ağılna min cür dürülfikirlər gəlirdi bu yaniqli səs-sədənin təsirindən... Bir bayati da söylədi Mi-narə nənə:

*Mən aşiq, o taya,
O xırmana, o taya.
Əl ver təmənnəşək,
Məni də çək o taya.*

Bu bayati bir vaxtlar o taya - Cə-nubi Azərbaycandakı soydaşlarımıza əlimizin çatmadığı vaxtların əhvalini eks etdirirdi. "Əl ver təmənnəşək" misrasında "təmənnəşək" ifadəsi köməkləşək mənasına gelirdi. "Təmən" sözü farsca "damən"- "ətək" ifadəsinin dilimizə uyğunlaşdırılmış variantıdır. "Damənəşək" (təmənnəşək) - hərfi mənaca "ətəkəşək" - yəni bir-birimizin ətəyindən tutaq, köməkləşib özümüzü bir tərəfə çıxardaq an-lamina gəlir. "Əl mənim, ətək sənin" məsəlimizdəki kimi, əl vermək, ətəkdən yapışmaq yixilanı yixılmağa qoymamaq, dikəltmək, ayaq üstə saxlamaq deməkdir.

Ümumiyyətlə isə bayatıdan çıxan məzmun təkcə "o taya çəkilmək" kimi hərfi anlamda yox, adamı çətinlikdən xilas edib bir taya-bir tərəfə çıxartmaq kimi anlaşılmalıdır. Yəni hər hansı bir çətin durumdan "əl ver təmənnəşək" deyə kömək istənilir bu bayatıda.

Cəbrayıl torpağının ziyaretgahlar beşiyi olduğunu bildiyimdən, sözərəsi Minarə nənədən burada ətraf ərazilərdə ocaqların-pirlərin olmasına soruşdum. Dedi ki, Seyid Rza ocağı deyilən pir var, ora bu saat gedib-gəlməyin çətin olduğunu dedi. Çünkü ermənilər adamı hədəfə ala bilər.

Aşıq Lələnin adı ilə bağlı, Ləletəpəsi Cocuq Mərcanlının başının üstündə olduğundan, səhbəti bu mövzuya çəkmək istəyilə soruşdum ki, Aşıq Lələnin Ariq Alı adlı qardaşının olduğunu söyləyirlər, düzdürüm? Cavab verdi ki, yox, Qazaxlar kəndinin qəbiristanlığının alt tərəfində Arqalı piri olub. Dağıdılib, indi qalmır, sadəcə adı qalıb. O özü ayrı bir ocaqdı, Lələ ocağına aidiyyatı yoxdu.

Sonra da əlavə etdi ki, həmin Arqalı pirinin altıncanın İrana yol gedir-miş. Araz çayı qalırmış o yolin (yə-ni tunelin) üstündə. Başqa sözlə, o gizli yeraltı yol Araz çayının altından keçib gedirmiş İran tərəfə.

Səhbəti bir daha Lələ təpəsinə bağlamaq üçün məşhur Lələ bayati-sindən bir-iki misra dedim. Minarə nənə tez sözümüzün üstünü tətirib,

bayatını belə söylədi:

*Lələyəm, başdan mən,
Yemərəm hər bişən aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam quru daşdan mən.*

Oxucularımıza bu yerdə bir əlavə informasiya da verim ki, Osetin xal-qının bir "Nart" adlı eposu var. Hə-min eposun qəhrəmanı olan Sosruko (Soslan) da daşdan doğulub. Əlbəttə, bu, başqa bir tədqiqatın mövzusu olub, xalqlar arasındaki ədəbi-mədəni əlaqələrin bərpası baxımından məraqıldır.

Həə, nənəmizin dili açıldı, nə açıldı. Başladı Lələ haqqında danışmağa ki, Lələ üç qardaş olub. Onları biri İran taydadi, biri bilmirəm hankı ölkədədir. Üçü də sonsuz olub. Bir şüş daşı bölüüb, bir yürüük qayırlılar. Qoyurlar yürüyü, yırğalayırlar. Allahdan uşaşa can gəlir. İndi bu Lələ təpəsi həmin Lələnin özüdür, ora ocaxdı, pirdi. Lələ təpəsinin ucu şüş (şış) idi. Onun şüş yerrində işix yanırı. Ora pak adam getməliydi. İndi ora ermonilər getdi, ocax mundarlandı, işiq da söndü. O işiq çərşənbədən çərşənbəye öz-özünə yanırı. Lələ təpəsinin aşağısında bulaq var imiş. Bir natəmiz adam gəlib bulağa çatıb, onda yuyunub, bulaq murdarlanıb, ondan sonra işiq da sönbü.

Minarə nənə o bulağı gördüyüni də dedi. Bildirdi ki, bu Lələ təpə ocağının suyu da (bulağı da), çırığı da var idi. Sonra sözünə davam edib dedi ki, o Lələ təpəsi əvvəller ucu şüş təpə idi. Təpənin başında üç ağac var idi, qurumuşdu. O ağacların dibində öz-özünə ocax-çırax yanırı. İndi də Lələ təpəsi bizim üçün ocax kimidi, müqəddəsdir.

Burada bir haşıyə çıxmaq istərdim. Minarə nənə dedi ki, Lələ təpəsi pirinin suyu da, çırığı da var idi. Bu məqamda su və od birləyi bir müstəvidə birləşib bütövlük təşkil edir. Bu, həm də su və od müqəddəsliyini eks etdirir. Lələ təpəsinin əvvəller mövcud olan şüş hissəsi ağacdən imiş. Bu da ağacın türk mifologiyasında yaradılış, həyat ünsürü kimi müqəddəsliyini göstərir. Daş (torpaq) da müqəddəsdir.

Belə ki, Lələ təpəsinin coğrafi landşaftı torpaqdan ibarətdir. Deməli, Lələ təpəsi torpaqdandır, pirin-ocağın təpədə yerleşməsi isə yüksəkliyi bildirir. Yaradılış ünsüründən biri olan hava ünsürü isə pirin yüksəkliyi - təpədə qərar tutması ilə müyyəyənləşir. Deməli, Lələ təpəsi ocağında bulaq (su), çırax (od), torpaq (təpənin torpaqdan olması) və hava (təpənin yüksəkliyi - açıq havaya, göylərə doğru boy verməsi timsalında) adlı 4 yaradılış stixiyası birlikdə iştirak edir. Ağac isə həyatı işarə edir, üçlü dünya modelini işarələyir. Bu da bir sirdir, möcüzədir ki, ayrıca arasıdırma tələb edir.

Lələ təpəsi özü də bir möcüzədir. Bəzən televiziyada da adı yanlış ola-raq Lala təpəsi kimi səsləndirilən Lələ təpəsi!. Aşıqlarımızın sələfi Dırili Qurboni, qadın aşıqlarımızın sələfi Aşıq Pəri Maralyanlı, daşdan ya-randığı fərəz edilən əfsanəvi Aşıq Lələ - ecəzkar Cəbrayıl torpağının qoy-nundan pərvəriş təpipler. Aşıqlıq sə-nəti özü də bir möcüzədir, müqəddəs sənətdir. Aşıq olan yerdə şadlıq, çal-cağır olar. Arzu edirəm ki, Lələ təpəsi - Cəbrayıl-açılan müqəddəs qapı olub, üzümüze taybatay açılsın, di-gər ərazilərimiz də işğaldan azad olunsun, Cəbrayılı çal-cağırlı günlərimiz qayıdaq!

**Şakir ALBALIYEV
"Xudafərin" 28.12.2016.**